

Maliyyə Monitoringi Xidmətinin məlumat bazasında qeydiyyatdan keçmək üçün əldə etdiyiniz token açarı kompüterinizə taxın və daha sonra aşağıdakı linkə daxil olun.

<https://aml.fiu.az/Home>

Açılan pəncərədə «Qeydiyyat» bölməsinə keçin. Əgər yeni qeydiyyatdan keçirsinizsə o zaman "Monitoring subyektinin qeydiyyatı" alt bölməsini seçin.



Qeydiyyat

Sistmə giriş

DİQQƏTLİ OLUN! REAL BAZADIR!

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitoringi Xidmətinin goAML səhifəsinə daxil olmaq üçün "Sistmə giriş" bölməsinə girərək "İstifadəçi adı" və "Şifrə" qrafalarında müvafiq olaraq öz istifadəçi adınızı və şifrənizi daxil edin.

Əgər "İstifadəçi adı" və "Şifrə"yə malik deyilsinizsə, goAML səhifəsində qeydiyyatdan keçin. Bunun üçün "Qeydiyyat" bölməsinə girin və özünüzdə aid məlumatları daxil edin.



Müvafiq xanaları doldurun. Diqqət! * işarəsi ilə olan xanalar mütləq doldurulmalıdır.



Qeydiyyat

Sistemə giriş

Registration Type

Please select the type of organization you are registering as, and then enter your organization details

Entity type:

- Monitoring subyekti
 Dövlət orqanı
 Nəzarət orqanı

Registering Organization

Təşkilatın fəaliyyət növü*	<input type="text"/>	Maliyyə institutu	<input type="radio"/> Yes <input checked="" type="radio"/> No
Monitoring subyektinin adı*	<input type="text"/>	acronym*	<input type="text"/>
VÖEN	<input type="text"/>	Swift/Bic*	<input type="text"/>
Commercial Name	<input type="text"/>	Incorporation Legal Form	<input type="text"/>
Qeydiyyatdan keçdiyi şəhər	<input type="text"/>	Incorp. State	<input type="text"/>
Qeydiyyat ölkəsi	<input type="text"/>	Name of holding company	<input type="text"/>
Əlaqəli şəxs	<input type="text"/>	E-mail*	<input type="text"/>
URL	<input type="text"/>		

Telefon +

Monitoring subyektinin ünvanı +

Reporting Obligation +

Registering Person

Registering Person

İstifadəçi adı*	<input type="text"/>	E-mail*	<input type="text"/>
Şifrə*	<input type="text"/>	Şifrəni təsdiqləyin*	<input type="text"/>
Cinsi	<input type="text"/>	Title	<input type="text"/>
Adı*	<input type="text"/>	Soyadı*	<input type="text"/>
Doğum tarixi	<input type="text"/>	S/V-nin PİN kodu	<input type="text"/>
Vətəndaşlıq	<input type="text"/>	Vəzifəsi	<input type="text"/>
ID Number	<input type="text"/>		
Passport?	<input checked="" type="radio"/> No <input type="radio"/> Yes		
Telefon * +	<input type="text"/>		
Ünvan(lar) +	<input type="text"/>		

Attachments

File Name	File Size
<input type="text"/>	<input type="text"/>
<input type="button" value="Choose File"/>	No file chosen
<input type="button" value="Upload"/>	



Qeydiyyat prosesini yekunlaşdırmaq üçün müvafiq düyməni sıxın.

Qeydiyyatınız bitirdikdən sonra sizin email ünvanına müvafiq bildiriş gələcək. Daha sonra Maliyyə Monitorinqi Xidməti tərəfindən sizin qeydiyyatınız təsdiqlənəcəkdir.